

# ƏRƏFƏ, YAXUD “AĞLATMAQ ÜCÜN YAŞAMAQ”



Hər dəfə olduğunu kimi yenidən xüsusi təmkin və aludəçiliklə, təsviri mümkün olmayan bir maraqla Qabriel Qarsia Markesin “Anlatmaq üçün yaşamaq” adlı romanını oxumağa girişirəm. Az, ləp az keçməmiş də təsvirəgəlməz bir sıxıntıyla, usanmışcasına kitabın çoxsaylı səhifələrini çevirməyə başlayıram; necə deyərlər, addabudda, alayarım-çıq şəkildə nəzərlərimi abzaslar

üzərində gəzdırıram, sondan əvvələ, əvvəldən sona qayıdırıram. Və sonuncu dəfə o qənaətdə oluram ki, bu kitabı oxumağa hövsələm çatdırır. Mənim istədiyim bu kitabda yoxdu. Qalın cildi özlüyümdə sonuncu dəfə qatlayıram. Yəni oxumayacam, vəssalam!

Amma məhz o “vəssalam”dan nəsə yeni, qəribə bir duygu qımäßigəməyə başlayır. Elə ilk andaca bu qımäßigələr yaddaşımı xüsusi bir inadkarlıqla döyücləməyə başlayır; necəydi, nə təhər deyilmişdi o fikir? Hə, deyəsən Rilkədən getirmişdi o seçməni Markes: “Yazmadan yaşaya biləcəyini düşünürsənse, yazma!” Rilkenin bu vazkeçilməz həqiqətinin arxasında Markesin qalın şübhəli eynəyinin arxasından baxan ciddi və müdrük baxışları, xüsusi bir gərginliklə çənəsinə sıxılmış barmaqları dayanır. “Anlatmaq üçün yaşamaq”ın ilk səhifəsini yenidən açmaq üçün Rikenin o qəçiləməz həqiqəti, Markesin qalın şübhəli eynək arxasından gözümə üzümə baxışları, çəpəki şəkildə çənəsinə söykədiyi barmaqları bəs edir. Kifayət qədər tuttulu bu kitabı sonacan oxumaq üçün mənə aparıcı bir fikrin, süjetin ipucunu tapmaq lazımdi. O nöqtəni, məqamı təsəvvürəgəlməz bir duyğu, həyəcan, maraq hissili arayır, az qala hər vərəqin, hər sətrin, hər abzasın içini qoxulayıram, nəfəsimə, düşüncəmə çəkirəm. Amma bu süjet, nizam, bir özgəsinə sonacan danışla biləcək bitkinlik - daha doğrusu, vərdiş etdim ardıcılıq qeybə çəkilmiş kimidi. Sadəcə, olaraq yoxdu. Eyni zamanda “Anlatmaq üçün yaşamaq”ın canından, içinin içindən keçən epizod və xatırlamlarda elə məqamlar var ki, bu, ölümün qəçiləmə oldugu dərk edən xəstənin hər bir haliylə belə yenə də nahar ehtiyacını ödəmək istədiyi kimidi. Bu, mütləq olmalıdır. “Ağlatmaq üçün yaşamaq” hər dəfə incitməsinə, biktirməsinə baxmayaraq yenidən ünvanına üz tutulan könül dostu kimidi; arada hər cür anlaşılmazlıq var, əhvalat və həyat səhnələrinin xüsusi redakteyə ehtiyac duyulur, təfərrüatların qarmaqarışıqlığı göz önündədi. Amma bütün kitabı boyu bu məqamlar elə səpələnib ki, sən məhz özünün axtardığını, özünə lazımları tapmaq üçün bu səhifələr, abzas və sətirlər arasında saatlarla eşələnmək, vurnuxub qalmaq həvəsinə, ehtiyacına “dur” deyə bilmirsən. Elə bil ki, çay balığı balıqçı tilovundan sallanan yemin arxasında güclü bir tələnin, qırmağın olduğunu bilə-bilə o yenə dəfələnəməz bir isteklə dərtinir. Və məhz bu məqamda dərk edirəm ki, “Anlatmaq üçün yaşamaq”a olan maraq əslində yeni bir ərəfənin başlanğııcıdı. O başlangıçı ki, “yazmadan yaşaya biləcəyini düşünürsənse, yazmal!”

Dərk edirəm ki, həyat, ömür yolunda düçər olduğun ən böyük itkilərə tab etmək, bu itkinin sinirə bilmək üçün sənə “Anlatmaq üçün yaşamaq”la pünhan, məhrəm bir ünsiyyət gərəkdi.

Nə sirdisə “Anlamaq üçün yaşamaq” məhz belə bir durum məqamında həmişə əlimin altında olur. Elə bil ki, elə bu an, bu saniyələrin içindəcə heç cür itirmek istəmədiyin əziz bir dünyanın ağrısı üstünə çökür və sən o itkidən, o itkinin ağrısından yayınmaq üçün “Anlamaq üçün yaşamaq”ı üzünə çəkir, özünə süpər edirsən.



■ Gülayə

30 iyul 2016

WWW.KASPI.AZ

SəRBƏST

17